

# DMI - Digital Marketing Professional

The number of  
valuable actions  
taken on the site,  
including sales,  
leads, or  
downloads.



## marketing artıq əvvəlki marketing deyil

İndi aktual olan "Bizim biznesə digital marketing lazımdır mı?" yox, "Biz digital marketingi necə tətbiq edə bilərik?" sualıdır.

Başqa bir aktual sual: "Digitallaşan dünyada ənənəvi marketing anlayışı bizi nə qədər uzağa apara bilər?" Və daha da ciddi bir sual: "Mən özüm professional olaraq digital eraya hazıram mı?"

Code Academy Digital Marketing Institute ilə rəsmi əməkdaşlıq edərək Bakıda beynəlxalq sertifikatlı Digital Marketing proqramı tədris edir. Təhsili uğurla başa vuranlar bütün dünyada tanınan "Certified Digital Marketing Professional" diplomu əldə edə biləcəklər.

## kimlər üçündür?

Hazırda ənənəvi marketinglə məşğul olan və ya digital marketing, sosial media marketingi ilə məşğul olub karyerasında yüksəlmək istəyən professionalar, gələcək karyerasını bu sahədə qurmaq istəyən universitet tələbələri, eləcə də digital marketing sahəsi ilə maraqlanan digər peşə sahibləri "Certified Digital Marketing Professional" tədris proqramına qoşula bilər. Proqrama qoşulmaq üçün xüsusi bir ön hazırlıq tələb olunmur. Bununla belə, istifadə olunacaq dərs vəsaitlərinin və digital marketing alətlərinin, eləcə də tədrisi başa vurduqdan sonra keçiləcək sertifikat imtahanının ingilis dilində olmasını nəzərə alaraq, tələbə namizədlərinin ingilis dili bilik səviyyəsinin yüksək olması məsləhət görülür.

Yeni dünyanı kəşf et!

B.e Ç.a Ç. C.a

8 həftə  
həftəiçi səhər  
09:00 – 12:45

8 həftə  
həftəiçi günorta  
14:00 – 17:45

10 həftə  
həftəiçi axşam  
19:00 – 21:45

C.


Lab  
əlavə məşğələ  
saatları

Ş. B.

12 həftə  
həftəsonu səhər  
10:00 – 14:45

12 həftə  
həftəsonu günorta  
15:30 – 20:15

#DigitalBurada



## tədris proqramı

Toplam 120 saat davam edən Digital Marketing tədris proqramında öyrəniləcəklər:

Digital marketingin əsasları  
Vebsayt optimizasiyası  
Kontent marketingi  
SEO – axtarış motoru optimizasiyası  
Axtarış motoru reklamları  
E-Mail marketingi  
SMM – Sosial Media Marketingi  
Digital Display və video reklamları  
Veb analitika  
Digital strategiya və planlaşdırma

## iş yerləri

Digital Marketing tədris proqramından məzun olanların real sektorda işləyə biləcəkləri yerlər:

Digital agentliklər  
Reklam şirkətləri  
Şirkətlərin marketing departamentləri  
Freelancer (sərbəst)

## beynəlxalq sertifikatıya

İrlandiya mərkəzli Digital Marketing Institute (DMI) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Digital Marketing dərslərini bitirən məzunlarımız DMI-in sertifikatıya imtahanından keçərək beynəlxalq diplom qazanmaq şansı əldə edirlər:

Certified Digital Marketing Professional (CDMP)



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri global bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B  
AF Business House, 2-ci mərtəbə  
Mobil: +99450 444 2633  
Whatsapp: +99450 444 2633  
Tel: +99412 310 0113  
info@code.edu.az  
code.edu.az